

ZEYNƏB QULİYEVA
AMEA Naxçıvan Bölümü
E-mail: zeyneb_guliyeva@yahoo.com

NAXÇIVANIN ENEOLİT ABİDƏLƏRİNİN CƏNUBI QAFQAZDAKİ YERİ

Araşdırular Naxçıvanın eneolit abidələrinin Cənubi Qafqaz üçün mühüm əhəmiyyət kəsb etdiyini göstərlər. Bu vaxtadək Cənubi Qafqaz regionundan eneolit erkən və orta mərhələsinin adı abidələrin qeyd olunması eneolit mədəniyyətinin sistemli şəkildə araşdırılmasına imkan vermişdir. Eneolit erkən və orta mərhələsinin adı abidələr ilə dəfə Naxçıvan arazisində qeyd olunmuşdur. Naxçıvantəpə, Uçan Ağıl və Uzunoba ilə təmsil olunan bu abidələr Cənubi Qafqazda eneolit dövrünün erkən və orta mərhələsinin əyrilməsi üçün əhəmiyyətlidir. Bu abidələrin yaxınlığında qeyd olunan onlarda son eneolit abidələr isə eneolitin müxtəlif mərhələləri arasında slaganın qırılmışlığını göstərir. Naxçıvan abidələrində eneolit dövrünün dörd mərhələsinin izlənilməsi Cənubi Qafqazda eneolit mədəniyyətinin sistemli şəkildə əyrilməsinə imkan verir.

Açar sözlər: Naxçıvan, Cənubi Qafqaz, erkən eneolit, orta eneolit, dövrəldirdirmə.


Qədim əkinçilik mədəniyyətlərinin əyrilməsində eneolit abidələri xüsusi əhəmiyyət kəsb edir. Cənubi Qafqazda bu sahənin tədqiqi ilə bağlı hələ ötən asrda müyyən addımlar atılmışdır [9, s. 41]. O.Həbibullayev, A.Lessen, İ.Norimanov, C.Rüstəmov, Q.Ismayıllıda tərəfindən Müğanda (Əlikomkətəpə, Üçtəpə, Sulutaş, Qurudur, I-IV Mişarçay), Mil-Qarabağda (İlanlıtəpə, Kamiltəpə, Güntətəpə, Qaraköpkətəpə, Xantəpə), Naxçıvanda (I Kültəpə), Qazax bölgəsində (Törətəpə, Qırgalartəpə, Menteştəpə, Rus təpəsi), Kürkəradzə, Cavaxlısılı, Çaparızde, Çubinşılı tərəfindən Gürçüstənda (Aruxlo, Sioni, Göytəpə, Sadaxlo, Amiranisqora), Ararat (Ağrı) vadisində (Tərtərdizor, Artaşen, Xatunxur, Texut, Maşotsblr, Malhatpa) Palumbi və digərləri tərəfindən tədqiq edilmişdir. Bu abidələrin [10, s. 97] böyük bir qismi indi artıq neolit dövründən aid edilir. Eneolit dövründən aid edilən Sioni, Çopi, Ovcularlıposi, Leylatəpə abidələri, Xatunxur təbəqələri isə yalnız son mərhələnin əks etdirildiyindən Cənubi Qafqazın eneolit mədəniyyəti sistemli şəkildə araşdırılmasında boşluq hiss olunurdu.

2013-2017-ci illərdə AMEA-nın müxbir üzvü V.Baxşalyiyevin rəhbərliyi etdiyi yerli və beynəlxalq ekspedisiyaların I Kültəpə və ətrafında aparıldığı arxeoloji tədqiqatlar bu boşluğun aradan qaldıra bilməc çoxsaylı eneolit abidələrinin aşkar olunması ilə nəticələndi. Bu abidələrin əsasən Arpaçay və Naxçıvançay vadiləri kimi su mənbələri ətrafında yerləşməsi insanların məşhuriyyət sahaları ilə bağlı olmuşdur. Qeyd etmək lazımdır ki, Cənubi Qafqazın qədim əkinçilik mədəniyyətlərini aks etdirən yaşış yerləri üçün, xüsusi eneolit dövrü üçün məhz çay vadilərində məskunlaşma xarakterik cəhətlərənə birləşmişdir.

Bu abidələrinin mühüm əhəmiyyəti eneolit dövrünün mərhələlərinin ardıcılıqla izlənilməsidir. Hansı ki, təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqaz arazisində mövcud olmuş eneolit mədəniyyətinin mərhələli şəkildə tarixləndirilməsi baxımdan mühüm əhəmiyyətə malikdir. Bütövlükde sayı 20-dən çox olan bu abidələrdən Nax-

çıvantəpə, Uçan Ağıl, Ovcularlıposi, Zirincli, Yeni yol və Şorsu yaşış yerləri arxeoloji qazıntıllarla öyrənilmişdir. Bu abidələrdən götürülen kömür analizişinin göstərdiyi tarixlərə əsasən Naxçıvan arazisində Eneolit mədəniyyətinin 4 mərhələsi müəyyənləşdirilmişdir [5, s. 69]. Bu mərhələlər özünəməxsus xüsusiyyətləri ilə bir-birindən fərqləndiyi üçün hər bir mərhələyə ayrıca nəzər salmaq məqsədəyən olar.

Eneolit dövrünün I mərhələsi (e.ə. 5000-4600-cü illər). Bu mərhələni əks etdirən abidə Cənubi Qafqazda ilk defə olaraq Naxçıvanda qeyd olunmışdır. Naxçıvantəpə adı ilə elmi dövriyyəyə daxil edilen yaşış yeri Naxçıvançayın sağ sahilində, Naxçıvan şəhərinin cənubundakı iki köprünün arasında yerləşir. 2017-ci ilin iyul-avqust aylarında V.Baxşalyiyev rəhbərliyi ilə AMEA Naxçıvan Bülməsində yardımçı yeri ekspedisiya tərəfindən tədqiqinə başlanılmışdır. 2,5 metr əmələtənək tabaqadən yarımqazma və dördkünc formalı evlərlə təmsil olunan 2 tikiinti qat üzə çıxarılmışdır. Birinci mərhələ üçün yaşış yeriñin alt təbəqələrində qeyd olunan yarımqazma evlər xarakterik olmur. Buradən götürülen kömür analizişleri onların e.ə. 4972-4945-ci illərdə istifadə olunduğunu göstərmüşdür. Belə evlərdən üzə çıxarılan arxeoloji materiallar bir neçə daş alet hissəsi, iyə başlıqları, çoxsaylı saxsı məmələtindən qəhvəyi və qara rəngli obsidian nümunələrinən ibarətdir (şəkil 1, 1-4).




Şəkil 1. Naxçıvantəpədən aşkar olunmuş iyə başlığı və obsidian nümunələri (2017).

Obsidianlar I Kültəpədən aşkar olunan nümunələrlə oxşardır. Bu da eneolitin erkən mərhələsində obsidian emalının davam etdiyini göstərir. Lakin son neolit dövründən fərqli olaraq, bu dövrdə artıq metal meydana çıxığı üçün onların istehsalı azalmışdır. Onların çoxu emal olunmamış hissələrdən ibarətdir. Bütövlükde atlatlar azılı taşkil edir. Onların içarısında 2 adad iyə başlığı diqqəti calb edir. Gildən hazırlanın bu atlat toxuculuğundan istifadə edilmişdir. Açıq qəhvəyi ranglı gildən hazırlanmış konusəskilli alevantoxuculuğundan istifadə edilmişdir. Açıq qəhvəyi ranglı gildən hazırlanmış konusəskilli alevantoxuculuğundan dairəvi desik vardır (şəkil 1, 1). Onun on qədim nümunələri vaxtı ilə I Kültəpənin O.Həbibullayev tərəfindən "la" adlandırılan neolit təbəqəsindən aşkar olunmuşdur. Sonrakı təbəqələrdə bu atlatın ham gilden, ham da sümükəndə hazırlanmış nümunələrinin üzə çıxarılması [9, s. 222-223] neolit dövründən mövcud olan toxuculuq sanəatinin eneolit dövründə inkişaf mərhələsində olduğunu göstərir. Bu fikir Urmiya gölündən eneolit dövründə inkişaf mərhələsində olduğunu göstərir. Bu fikir Urmiya gölündən ənənəvîdir. Cab yayın sol sahilində yerləşən Lavintəpadon tapilan iyə başlıqlarının [17, Fig. 6, 2] təmsilindən da özətişini təpib.

Əmək atlatlarının azılı fonunda keramika istehsalı hər zamanki kimi çoxluq təşkil edir. Bu da insanların təsərrüfatı və məsai hayatı onlara olan tələbatla bağlı olmuşdur. Keramika məmələti texnoloji və tipoloji cəhətdən Neolit dövründən gələn bəzi

ənənələri özündə eks etdirir. Bu əlamətlər özünü qabların saman tərkibli gildən hazırlanmasında, ləntşəkili texnologiyanın davam etdiriləməsində, həmçinin daban şəkilli çıxıntılı və düz oturacaqlı qablardada bürzə verir (şəkil 2, 5).




Şəkil 2. Eneolit dövrünün I mərhələsinə aid keramika (Naxçıvantapə).

Əsasən iri höcmli çölmək tipli qablar, küpə və kasalarla tömsil olunan qablardada eneolit dövrünün özünməxsus xüsusiyyəti de ortaya çıxmışdır. Bu mərhələnin keramikası ornament baxımından Dalmatəpə mədəniyyəti ilə ortaq xüsusiyyətləri paylaşır. Belə ornamentlərin böyük eksəriyyəti qabların xarici səthində basma üsulla (şəkil 2, 1-2), digər qismi boyra naxşıla, az hissisi issə reliyef üsulla tətbiq edilmişdir. Bu cür naxşılar canubda Dalmə tapşan başlayaraq [12, fig. 61, 1; 16, fig. 7D, 4A], şimalda Mil-Qarabağ abidələrinə qədər yayılmışdır. Onlar hazırlanınca və ornament baxımından Qarabağ ərazisində yerləşən Etvəpə, Qəbristanlıtapə (Kiçikli), Çalağantapə, Qonşutapə, 2 sayılı İmamqulubəyi, Külliyyətəpə, 2 sayılı Qoşatapə, Taynaq yaşayış yeri, Başörtəpə abidələrinin neolit və eneolit keramikası ilə analogiya yaradır [1, 262; 250; 228; 142; 162; 158; 154; 66]. Durnaq basqı, barmaq basqısı naxşları İlanişəpə, Çalağantapə kimi [12, fig. 43; 46] şimaldakı abidələrin yanında, Urmıyanın canubundakı Lavintapə [17, fig. 9, 2, 172; 10, 2, 1069], Şəh Gabi, Çoşa Maran [18, fig. 49, 1-7; 50, 1-10; 105, 1-3] və digər abidələrdə rast galınmışdır. Lakin on zəngin çeşidləri Naxçıvantapə və Dalmatəpə keramikasında izlənilmişdir. Bu faktlar Dalmatəpə mədəniyyətinin şimala doğru yayılmasında Naxçıvanın müüməl rəsədini göstərir.

Qabların bir qismının içərisi, yaxud xarici səthi daraqlanmışdır [şəkil 2, 3]. Bu mərhələdə az rastlanan boyra naxşları qabların birləşmə səthində, yaxud da səri anqob üzərində qəhvəyi rənglə çəkilmişdir. Qabların bir qismi qulpşəkili çıxıntıları ilə də diqqət çəkir. Onlardan bəzisi saqılı formada qulaqçıklarındır. Dar ağızlı, geniş gövdəli çölmək üzərində bu tip çıxıntı 3 tərəfdən tətbiq edilmişdir [4, şəkil 92, 2; 165, 3]. Belə çıxıntılı keramika nümunəsinə Uçan Ağıl, Hüseyinçulu [12, puc. 33, 4] yaşayış yerində rast galınmışdır. Digər nümunələrə kasa və küpa tipli qabların boğaz, yaxud ciyin hissəsində rast galınır. Onlar əsasən yuxarıya meyilləndirilərək yuvarlaqlaşdırılmış çıxıntılarından ibarətdir [şəkil 2, 4].

Təpə Sıhabiddə yuxarıya meyilli olan bu cür çıxıntıları Naxçıvantapə qablarından fərqli olaraq, qabın gövdəsində yerləşmişdir [18, fig. 85, 8]. Naxçıvantapənin birinci mərhələsinə aid olan bu materiallar və baxtadək Cənubi Qafqazda öyrənilməmiş erkən eneolit mədəniyyətinin xarakterini öyrənmək baxımından xüsusi deyar kasb edir. Naxçıvanda, Mil-Qarabağda, Müğəndə, Texutda qeydi alınan boyra naxşları qablar bir-biri ilə oxşar olub Dalma tipli qablarla analogiya yaradır. Bu oxşarlıq Naxçıvantapədə müxtəlif çeşidi, Müğəndə, Mil-Qarabağda təsk-tek nümunələrlə tömsil olunan basma naxşlı qablardada da qız özünü bürüza vermişdir.

Eneolit dövrünün ikinci mərhələsi (e.ə. 4600-4400). Bu mərhələ Naxçıvan təpənin üst təbəqəsində, Uçan Ağıl ya Uzunoba materiallarında əks olunmuşdur. Naxçıvançın sol sahilində yerləşən Uçan Ağıl yaşayış yeri e.ə. 4690-4450-ci illərə, Uzunoba yaşayış yeri isə e.ə. 4620-4370-ci illərlə tərəfləndirilir [3, s. 77-78] ki, bu da e.ə. V minilliyin ortalarına düşür. Naxçıvantapənin üst qatlarından aşkar edilən titlik qalıqları bu mərhələdə dördkünc arxitekturannasas yer tutduğunu göstərir. Keramikanın hazırlanma texnologiyasında elə bir fərqlər olmasa da, tipoloji və ornamentiyanın baxımından bəzi fərqlər ortaya çıxmır. Tamıckılıq gildə hazırlanınca kasa, küpa, çölmək tipi qablardarda əvvəlk禹 yastı və genis oturacaqlar öz yerini gövdəyə nişətdə daralan oturacaqlara vermişdir. Bəzi qabların ağız kəpəndəkən qalınlaşması rast galınır [4, şəkil 21, 4; 24, 2; 26, 2]. Birinci mərhələdəki yuxarıya və aşağıya meyilli yuvarlaqlaşdırılmışlar bu dövrə sıradan çıxmış, sadəcə kasaların ağız kəpəndərən tətbiq edilən ünsiqli çıxıntılar davam etdirilmişdir [4, şəkil 44, 4]. Basma ornamentlərə müyyən qədər davam etdirilmişdir, qabların boğazını çərviləşən relief qurşaqlar bu mərhələnin xarakteri olamayı kimi ortaya çıxmışdır. Onların sədə və barmaq basqısı ilə, bəzən də çərtmə naxşla bəzədilmiş formalarına rast galınır. Bu mərhələnin ornamentləri parlaq cilalı, qırmızı rəngli qablar üzərində qara boyalı həndəsi xətlərə qələmlişmişdir. Belə naxşların Naxçıvantapənin ikinci dövrdə aid qablardakı nümunələri inca qara rənglə çəkilmən ücbucaqlar, romblar, torşəkili nümunələrlə tömsil olunur. Belə ornamentlərə vaxtı ilə Kamilləpə [11, puc. 12], Kəbirlə, Əliköməktəpə, Dalmatəpə, Hacı Firuz keramikasında [12, puc. 37; 54; 61, 2-3], o cümləndə Culfa Kültəpəsində [13, s. 54], Texut [11, puc. 14] və digər eneolit abidələrində rast galınmışdır. Boyra naxşlarının Xalacdan, Şorçəpədən aşkar olunan nümunələri enli xətlərə qırmızı rənglərə və formasına görə bir qədər fərqlənir. Onların Şərqi Anadolundan orta eneolit abidələrində qeydi alınmış nümunələri e.ə. V minilliyin birinci yarısından şimalda Azərbaycan, şərqi İran, qarbdə Şərqi Aralıq dənizi, canubda isə Ummən körəkzindən yayılan Ubeyd mədəniyyəti ilə əlaqləndirilmişdir [8, 6]. Bununla yanğı Eneolit orta mərhələsində qırırmızı boyalı üzərindən qara həndəsi naxşlı qablarla tömsil olunan ornamentlərdə Xalaf təsiri də özünü göstərmişdir. Bu dövrün qablarında barmaq basqısı və daraq basqısı ilə naxşlanmış relief qurşaqlar yerli ənənədən qaynaqlanmışdır (şəkil 3, 1-5).




Şəkil 3. Eneolit dövrünün II mərhələsinə aid rəlyef ornamentli qablar
(Naxçıvantəpə: 1-4, Uzunoba: 5).

Məlum olduğu kimi, bu tip ornamentlərin səda formaları hələ neolit dövründə mövcud olmuşdur. Naxçıvantəpədə onların həm səda, həm də naxışlı nümunələri qeyd alınımdır. Dalmatapədə bu tip ornamentlərə rast gəlinməməsi, əksinə Naxçıvan, Mil-Qarabağ abidələrində isə üstünlük təşkil etməsi onların Cənubi Qafqazın neolit-eneolit mədəniyyəti üçün xarakterik olduğunu deməyə əsas verir. Relyef qurşaqların naxışlı nümunələrinin Uçan Ağıl, Uzunobadakı nümunələrinin Ovçular tapasında də qeyd alınıması eneolitik əvvəlki mərhələlərindən gələn ənənələrin sonrakı dövrlərdə də davam etdiyini göstərir.

Eneolit dövrünün III mərhələsi (e.a. 4400-4000). Ovçular tapası qablarında ortaya çıxan fərgili xüsusiyyətlər son eneolitin 2 fazada davam etdiyindən xəbər verir. Ovçular tapası məhz e.a. 4400-4000-ci illərlə sərhədən birinci fəzənin öyrənilmişsi baxımından əhəmiyyətlidir. Arpaçayın sol sahilində yerləşən yaşayış yeri bütövlükdə son eneolit mədəniyyəti ilə bağlı olduğu üçün dövrün xarakterinin aşarsızlaşması baxımından əhəmiyyətlidir. Buradən aşkar olunan maddi mədəniyyət nümunələrinin baxımında eneolit üçüncü mərhələsinin memarlıq quruluşu, insanların yaşayış torzı və mədəni-iqtisadi əlaqları haqqında təsəvvür yaratmaq mümkün olur. Belə ki, tikiqli qalıqları göstərir ki, bədörvə daş fundament üzərində çiy kicəndən tikilən düzbucaqlı evlər və yarımqazmalardan istifadə edilmişdir. Yaşayış yerindən aşkar edilən filiz qalıqları, metal

alətlər, o cümlədən körük ucluğlu artıq metallurgianın inki-səf etdiyindən xəbər verir. Buradan üzə çıxarılan qurğusun filiziñin, mis alətlərin və filiz qalıqlarının analizi onlara Şərur rayonu ərazisindəki Gümüşlü kəndi yaxınlığında olan zəngin gümüş tərkibli Sinc-Qurğusun yatağı, Babak rayonu ərazisindəki Vayxır Mısdə-ğlı və Əlinçala yaxınlığında Göydərə filiz yatağı kimi yerli metal yataqları əsasında istehsal edildiyini göstərməsidir [3, s. 86, 89]. Bu faktlar eneolit dövründə inkişaf etmək-də olan metallurgiya və mədənciliyin yerli baza əsasında formalasdığını təsdiq edir.

Keramika mammatudatla da fərgili elementlər ortaya çıxmışdır. Çəhrayı rəngli, saman qarışıqlı gildən hazırlanmış oturacaqlı, 3 qulplu şərsəkkili və zoomorf təsvirli qablar bu dövrün xarakterik qablarlardandır. Bununla yanaşı kasa, küpə tipli müxtəlif höcmli qablar da istehsal olunmuşdur. Ornamentasiyada yuvarlaq qabartmalar, relyef qurşaqlar əsas yer tutmuşdur. Boya naxışlara da rast gəlinir.



Şəkil 4. Eneolit dövrünün III mərhələsinə aid Ovçular tapası keramikası.

Ovçular tapasının bazı qablarında boyalı çəkilən ornamentlər Übeyd mədəniyyətinin təsirinin göstərir. Relyef ornamentlər bu baxımdan onlardan fərqlənir. Belə ornamentlər əsasən küp və küpə tipli qabların böyük, yaxud çiyin hissəsində rast gəlinir (AMEA NB AEM, inv. № 5-7). Relyef qurşaqlardan bəzisi səda, bəzisi isə dəraq basqısı ilə naxışlı (Şəkil 4, 4).


Qabların əksriyeytinin xarici səthində ayrıca gil təbəqəsi çəkilərək dəraqlanmışdır. AMEA Naxçıvan Böləmsinin Arxeologiya və Etnoqrafiya Müzeyindəki nümunələrdən bəziləri üzərində dəraqlanmış təbəqələr müsələn hissələrdə qopsa da, çölmək tipli qabın üzərində dəsa sağlanıqlarımdır (inv. № 9). Bu cür əlamətlər Anatolulun İğdir bölgəsindən aşkar olunan qablar üzərində rast gəlinmişdir. Qeyd etmək lazımdır ki, müxtəlif istiqamətdə və çəkilən bu cür dəraqlama qabların səthini hamarlaşdırmaq məqsədi daşımışdır.

Eneolit dövrünün dördüncü mərhələsi (e.a. 4000-3600). Eneolit final mərhələsi Zirinç e.a. 4240-3800-ci illərlə, Şorsu e.a. 3910-3870-ci illərlə, Yeni işl e.a. 4038-3960-ci illərlə tarixləndirilmişdir [14, 35; 5, 49-50]. İlk 2 abidədə mədəni təbəqənin qalınlığının 15-25 sm arası olması bu dövrdə məvşümü xarakterli yaşayış yerlərinin üstünlük təşkil etdiyini göstərir. Yalnız Yeni işl yaşayış yerində mədəni təbəqə 1 metr qalınlıqdadır. Şorsudan yüksəl konstruksiyalı evlərin qalıqları aşkar edilmişdir. Yeni işl yoldan üzə çıxarılan tikiqlir isə dördkünc, dairəvi və yarımqazmalarla təmsil olunmuşdur.

Bu abidələrdən üzə çıxırlan dördkunc, dairəvi tikilər və yarımqazma evlər Cənubi Qafqazın həmdövr abidələri ilə səsləşir. Belə ki, Yeni yol [2, 49] və Şorsu yaşayış yerlərində qeydə alınan dördkunc tikililər [3, 83, 95] Ovçular təpəsi [19, 6], Böyük Kəsik [7, şəkil 1-3, 6], Əlikəmstəpəsinin birinci təbəqəsindən də əskər olumusdur [12, pıc. 47]. Yeni yol yaşayış yerində dördkunc tikililərdən alttakı təbəqədə yerləşən dairəvi tikililər Böyük Kəsik [7, şəkil 8], Töyrətəpə, Qarqalatəpəsi [12, pıc. 12-14; 20] və digər abidələrdə rast gəlməmişdir. Yarımqazma evlər Yeni yolla yanşı Ararat (Ağrı) vadisindəki Texut [11, 41], Gürçüstan ərazisində yerləşən Sioni [15, 31] və digər abidələrdən əskər olumusdur ki, bu da həmin evlərin son eneolit dövründə Cənubi Qafqazda geniş yayılmışlarından xəber verir. Bu abidələrdən aşkar edilən materiallar gil qılıb, mis filizlərin qılıqları, az sayda əsəridən və daş əlat qılıqları fonunda xeyli üstünən olan çoxlu sasslı məməlumatdan ibarətdir. Keramika məməluti əsasən saman qarışıqlı gildən hazırlanmış, lakin qum və saman qarışıqlı, həmçinin qum qarışıqlı olmaqla, yeni xüsusiyyətlər de ortaya çıxmışdır. Yeni yolun tədqiqatə cəlb edilmiş keramika nümunələrinin 49 %-ni samanlı, 46%-ni saman və qumlu, 5%-ni isə qum qarışıqlı olanlar təşkil etmişdir. Keramikanın tərkibinin belə nişbəti bəzi kiçili dayisiklərlə, Leylatəpə mədəniyətinə məxsus abidələr o cümləndən, Böyük Kəsik keramikası üçün xarakterik haldır [7, 16].

Tipoloji baxımdan əsas yeri kasa, çölmək, xeyri tipli qablar tutur. Gövdəsi az genişlənən, ağız hissədə xarici doğru qatlanaraq qulpsəkkili çıxıntı yaranan tabaq tipli olanlar Yeni yolun xarakterik qablardan olub, bənzərinə Böyük Kəsik [7, tabl. III, 9; 12], Köhne Paşqah təpəsinin [20, fig. 7, 1-2] son eneolit qablarında tek-tək nümunə şəklində rast gəlməmişdir. Yeni yol, Şorsuda isə qəndor cuxdur. Belə qabların bir qismının ağız kənarı dairəvi desiklərlə bəzədilmişdir. Yeni yol, Şorsu, Zirincli keramikasında izlənilən belə ornaməntlər [14, fig. 2, 5; 5, 2-4, 6], Naxçıvandan şimalda yerləşən Böyük Kəsik [7, tabl. XXII, 5; XXIII, 2, 5, 8], qırbaq yerləşən Tartaridzor, Maştos-Bulur [15, pıc. 15] və canubada yerləşən Köhne Paşqah təpəsinin son eneolit qablarında [20, fig. 7, 3-4] rast gəlmən ki, bu da belə ornaməntlərin Cənubi Qafqazdan Urmiya hövzəsinədək geniş bir regionda yayıldığı göstərir. Onların Sioni keramikasında oxşarlıqlarla fərqi samanlı keramika ilə müşayiət olunmasıdır. Eneolitin final mərhələsində ortaya çıxan ağız kənarı köbəşəkkili qalınlaşdırılan çölməklər Eneolitdən Erkən Tunca keçidi əks etdirmək baxımdan əhəmiyyətlidir (şəkil 5, 4).

Bu olamat Arpacığ vadisinin Proto Kür-Araz keramikasında [6, şəkil 4, 1-3; 5, 4-6; 6, 3-4; 7, 4, 6], Böyük Kəsikdə [7, tabl. X-XI; XV, 4-5], Köhne Paşqah təpəsinin Erkən eneolit qablarında [20, fig. 12, 3] izlənilmişdir. Bu olamat Kür-Araz mədəniyyətinin mənşeyinin araşdırılmasına Naxçıvanın son eneolit abidələrinin əhəmiyyətini göstərir. Eneolitin final mərhələsi Cənubi Qafqazda nisbətən yaxşı öyrəniləsə də bu mədəniyyətin mənşəyi ilə bağlı da ziddiyyətli fikirlər qalmadıqdır. Belə ki, bəzilərinin Übəyd, bəzilərinin isə Uruk mədəniyyəti ilə olqanlıdırı dəyər mərhələnin xüsusiyyətlərinə Naxçıvan abidələri timsalında uyğunlıq təqdim etmək mümkündür. Yeni yol, Şorsu, Zirincli abidələrinin materialları bu cəhətdən əhəmiyyətlidir. Daha geniş tədqiq edilən Yeni yol materiallarında saman qarışıqlı keramikanın timsalında yerli ənənələrlər yanşı, qum və saman, qum qarışıqlı keramika, ağız köbəli qablar timsalında Leylatəpə mədəniyyətinin xüsusiyyəti izlənilmişdir. Bütün bunlar Cənubi Qafqazın eneolit mədəniyyətinin Yaxın Şərqi ənənələrinin müsəyun təsirinə maruz qalmışına baxmayaraq lokal xüsusiyyət daşlığındı göstərir. Bu fikir Naxçıvan abidələri timsalında eneolit mədəniyyətinin bütün mərhələlərinin ortaya çıxırmışında öz təsdiqini təpirdi.



Şəkil 5. Eneolit dövrünün 4-cü mərhələsinə əks etdirən Yeni yol keramikası.

Araşdırımlar Naxçıvanın eneolit abidələrinin Cənubi Qafqaz üçün müümən əhəmiyyəti kosb etdiyini göstərir. Bu vaxtadək Cənubi Qafqaz regionunda eneolitin erkən və orta mərhələsinə aid abidələrin qeydə alınmaması eneolit mədəniyyətinin sistemli şəkildə araşdırılmasına imkan verməmişdir. Eneolitin erkən və orta mərhələsinə aid abidələr ilk dəfə Naxçıvan ərazisindən qeydə alınmışdır. Naxçıvantəpə, Uçan Ağıl və Uzunoba ilə təmsil olunan bu abidələr Cənubi Qafqazda eneolit dövrünün erkən və orta mərhələsinin ənənəsi üçün əhəmiyyətlidir. Bu abidələrin yaxınınlığında qeydə alınan onurlarla son eneolit abidələri issə eneolitin müxtəlif mərhələləri arasında əlaqənin qırıldığını göstərir. Naxçıvan abidələrində eneolit dövrünün dörd mərhələsinin izlənilməsi Cənubi Qafqazda eneolit mədəniyyətinin sistemli şəkildə ənənəsi əmələ gəlməsinə imkan verir.

ƏDƏBİYYAT

1. Alməmmədov X.İ. Qarabağın arxeoloji abidələri toplusu. I kitab, Bakı: Çap-Art, 2016, 448 s.
2. Baxşlıyev V., Quliyeva Z., Rzayeva R. Yeni Yol yaşayış yerində arxeoloji araşdırımlar // Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri. Sosial elmlər seriyası, 2017, № 1, s. 49-56.
3. Baxşlıyev V., Marro C., Berthon R., Quliyeva Z., Sarıaltun S. Kültəpədə arxeoloji qazıntıları [2013-2016]. Bakı: Nurlan, 2017, 164 s.
4. Baxşlıyev V., Quliyeva Z., Həşimova T., Mehbalyev K., Baxşlıyev E. Naxçıvantəpə yaşayış yerində arxeoloji tədqiqatlar. Naxçıvan: Əcmi, 2018, 266 s.
5. Baxşlıyev V. Azərbaycanın Eneolit mədəniyyətinin ənənəsi Naxçıvan abidələrinin əhəmiyyəti / Azərbaycanın ənənəsi / Aktual problemləri. Ümummilli Lider Heydar Əliyevin anadan olmasının 95-ciildönümüne həsr olunmuş IX beynəlxalq elmi konfransın materialları. Bakı, 2018, s. 68-70.

6. Quliyeva Z. Arpaçay vadisinin Tunc dövrü arxeoloji abidələri. Bakı: Elm və təhsil, 2014, 198 s.
7. Museyibli N. Boyuk Kasık eneolit yaşayış məskəni. Bakı: Nafta-Press, 2007, 228 s.
8. Harmancı K. Türkiye Kalkolitik Araştırmaları Üzerine Bir Değerlendirme // TAY – Türkische Arkeolojik Yerleşmeleri-3: Kalkolitik, Ege Yayınları, Takım ISBN 975-807-003-7, Cilt ISBN 975-807-019-3, İstanbul, 1998. http://www.tayproject.org/downloads/Kalkolitik_SH.pdf
9. Абильзяев О.А. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку: Элм, 1982, 314 с.
10. Энеолит СССР / Ответственные редакторы тома: Массон В.М., Мерперт Н.Я. Москва: Наука, 1982.
11. Кушнарева К.Х., Чубининишили Т.Н. Древние культуры Южного Кавказа. Москва-Ленинград: Наука, 1970, 189 с.
12. Нариманов И.Г. Культура древнейшего земледельческо-скотоводческого населения Азербайджана. Баку: Элм, 1987, 260 с.
13. Abedi Kh., Shahidi H., Chataigner Ch., Niknami K., Eskandari N., Kazempour M., Pirmohammadi A., Hoseinzadeh J., Ebrahimi Gh. Excavation at Kul Tepe of (Jolfa), North-Western Iran, 2010: First Preliminary Report // Ancient Near Eastern Studies 2014, № 51, p. 33-167.
14. Bahşalıyev V. Archeological Research of Monuments in the Vicinity Sirab // Arkeolojiye Geçen Bir Yaşam İçin Yazilar Veli Sevine Armanag, Ege Yayınları, 2014, s. 33-47.
15. Connor S., Sagona A. Environment and society in the late prehistory of southern Georgia, Caucasus"Les Cultures du Caucase (VI-III millénaires avant notre ère) Leurs Relations avec le Proche-Orient. Sus la direction Bertille Lyonnet. Paris: CNRS Editions, 2007, p. 21-36.
16. Hamlin C. Dalma Tepe // Iran, 1975, № 13, pp. 111-127.
17. Hejri N., Binadeh A., Nestani J., Vahdati N.H. Excavation at Lavin Tepe, Northwest Iran // Ancient Near Eastern Studies, 2012, № 40, pp. 95-117.
18. Henrickson E.F. Ceramic styles and cultural interaction in the Early and Middle Chalcolithic of the Central Zagros, Iran: Thes. ... of Doctor of Philosophy. The University of Toronto, 1983.
19. Marro C., Bakşalıyev V., Ashurov S. Excavations at Ovçular Tepezi (Nakhchivan, Azerbaijan). Second Preliminary Report: the 2009-2010 seasons // Anatolia Antiqua XIX, 2011, pp. 53-100.
20. Maziar S. Excavations at Kohne Pasgah Tepesi, the Araxes Valley, the Northwest Iran: First Preliminary Report // Ancient Near Eastern Studies, 2010, № 47, pp. 165-193.

Зейнаб Гулиева

МЕСТО ЭНЕОЛИТИЧЕСКИХ ПАМЯТНИКОВ НАХЧЫВАНА НА ЮЖНОМ КАВКАЗЕ

Исследования показывают значительность памятников Нахчывана для Южного Кавказа. До сих пор незарегистрированность памятников ранней и средней стадии энеолита в Южно-Кавказском регионе препятствовала систематическому исследованию энеолитической культуры. Памятники ранней и средней стадии

энеолита были впервые зарегистрированы в Нахчыване. Такие памятники, как Нахчывантеpe, Учан Агыл и Узуноба имеют важность для изучения ранней и средней стадии эпохи энеолита на Южном Кавказе. Десятки поздних энеолитических памятников, зарегистрированных вблизи них, указывают на неразрывность связи энеолита с различными стадиями. Наблюдение четырех стадий энеолита в памятниках Нахчывана позволяет систематически изучать энеолитическую культуру на Южном Кавказе.

Ключевые слова: Нахчыван, Южный Кавказ, Ранний Энеолит, Средний Энеолит, периодизация.

Zeyneb Guliyeva

PLACE OF ENEOLITHIC MONUMENTS OF NAKHCHIVAN IN THE SOUTH CAUCASUS

Studies show that the Eneolithic monuments of Nakhchivan are of great importance for South Caucasus. Until now, the not recording of monuments in the early and middle ages of the Eneolite in South Caucasus region did not allow the systematic investigation of eneolithic culture. The monuments of the early and middle age of the Eneolite were first recorded in Nakhchivan. These monuments, represented by Nakhchivantepe, Uchan aghil and Uzunoba, are important for studying the early and middle age of the Eneolithic period in South Caucasus. Dozens of recent Eneolithic monuments registered near these monuments indicate that the connection between different stages of eneolites does not break. Observing of four ages of the Eneolithic period in Nakhchivan monuments allows systematic study of eneolithic culture in South Caucasus.

Keywords: Nakhchivan, South Caucasus, early Eneolite, middle Eneolite, dividing into periods.

(AMEA-nın müxbir üzvü Vəli Baxşalıyev tərəfindən təqdim edilmişdir)

Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fondu-nun maliyyə yardımı ilə yerinə yetirilmişdir. Qrant № EIF-KETPL-2-2015-1(25)-56/47/5